



İnformasiya təhlükəsizliyi üzrə inzibatçı

Vəzifə öhdəlikləri:

- Kənar təhlükələrin və boşluqların, o cümlədən korporativ sistemlərin boşluqların təhlili və onların qarşısının alınması üçün tədbirlərin işlənilib hazırlanması;
- Bank əməkdaşlarının məlumat-hesablama resurslarına girişinin, səlahiyyətsiz giriş cəhdlərinin, informasiya mühafizəsi sistemlərinin və məlumatlandırma obyektlərinin vəziyyətinin monitorinqi (o cümlədən, instrumental vasitələrdən istifadə etməklə);
- İnternet şəbəkəsi və elektron poçt sisteminin trafikinin monitorinqi və təhlili
- İnformasiya təhlükəsizliyi sisteminin monitorinqi və mühafizə tədbirlərinə nəzarət;
- Bankın serverlərin log-fayllarının və Bankın aktiv şəbəkə avadanlıqlarının təhlili;
- İnformasiya təhlükəsizliyi tələblərinə riayət olunmasına dair yoxlamaların həyata keçirilməsi;
- İnformasiya təhlükəsizliyi ilə əlaqədar insidentlərin araşdırılmasında iştirak etmək;
- Bankın struktur bölmələrində informasiya təhlükəsizliyi tələblərinə riayət olunmasının yoxlanmasında iştirak etmək;
- Bank əməkdaşlarının tədrisində və informasiya təhlükəsizliyinin təmin olunması məsələləri ilə əlaqədar təlimatlandırılmasında iştirak etmək.

Namizədlərə dair irəli sürülən tələblər:

- İnformasiya təhlükəsizliyi / İnformasiya texnologiyaları sahəsində ali təhsil;
- İnformasiya təhlükəsizliyi sahəsində 2 ilədək iş təcrübəsi;
- Azərbaycan dili biliyi;
- İngilis və rus dilləri biliyi (informasiya texnologiyaları və informasiya təhlükəsizliyi xətləri üzrə texniki sənədlərin oxunması üçün kafi həcmdə);
- Məsuliyyətlik, təşkilatçılıq qabiliyyəti, dəqiqlik, səliqəlilik, mükəmməl ünsiyyət qabiliyyəti;
- Müstəqil işləmək bacarığı;
- Öz biliklərini təkmilləşdirməyə və yeni vərdişlərə yiyələnməyə həvəs göstərmək;
- Kompüter şəbəkələrinin, TCP/IP protokollarının, şəbəkələrarası ekranların, IPS, SIEM, DLP iş prinsiplərini bilmək;
- MS Windows əməliyyat sisteminin iş prinsiplərini, funksional imkanlarını və məhdudiyyətlərini bilmək və başa düşmək (*nix əməliyyat sistemləriylə ilə iş təcrübəsinə üstünlük verilir);
- Müasir təhlükələrə, boşluqlara və mühafizə texnologiyalarına dair mütəxəssis bilikləri;
- Mühafizənin təhlili və boşluqları təsbit edən şəbəkə skanerlərindən istifadə təcrübəsi (Qualys, Nessus, Max Patrol);
- Web-application təhlükəsizliyinin təmin edilməsinin əsaslarına dair biliklər. Web Application Firewall konfigurasiyası təcrübəsi;
- Standart təhlükəsizlik insidentlərini yaxşı bilmək və SIEM -də tətbiq üçün onların parametrlərini müəyyən etmək. SIEM ilə iş təcrübəsinə üstünlük verilir.
- VMware virtualaşdırma platformasını bilmək və onun təhlükəsizliyini təmin etmək;
- Cisco, Palo Alto, F5 BIG-IP şəbəkə avadanlıqlarına dair biliklərə üstünlük verilir.
- İnformasiya təhlükəsizliyi sahəsində şəhadətnamələrə malik olması namizədin seçilməsində onun xeyrinə olacaq.

Maraqlanan şəxslər öz CV formalarını cv@accessbank.az elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə "subject" (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.